

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətində
fiziki şəxslərə göstərilən xidmətlər üzrə

TARIFLƏR CƏDVƏLİ

(Yeni redaksiyada)

A. ƏMƏLİYYATLAR ÜZRƏ TARİFLƏR	
1.Hesabın açılması (valyuta növündən asılı olmayaraq)	
1.1. Cari və ya əlavə cari hesabın açılması	pulsuz
1.2. Ssuda hesabının açılması	pulsuz
1.3. Depozit üzrə əməliyyatlar:	
1.3.1. Depozit hesabının açılması	pulsuz
1.3.2. Depozit üzrə faizlərin cari hesabdan nəğd şəkildə verilməsi	pulsuz
1.3.3. Depozit üzrə faizlərin kart hesabından verilməsi	pulsuz
1.3.4. Depozit məbləğinin nəğd şəkildə qaytarılması:	
a) Depozit nəğd şəkildə qəbul olunubsa	
• Cari hesabdan	pulsuz
• Kart hesabından	plastik kart tarifləri üzrə
b) Depozit nəğdsiz şəkildə qəbul olunubsa	
• Cari hesabdan	1%
• Kart hesabından	plastik kart tarifləri üzrə
2. Nəğd pul vəsaitlərinin inkasasiyası	əlavə razılaşmaya əsasən
3. Hesab üzrə çıxarışın verilməsi:	
• Gündəlik	2 AZN/USD/EUR/GBP; 60 RUR
• Aylıq	pulsuz
4. Hesablar üzrə arayışın verilməsi	10 AZN/USD/EUR/GBP: 400 RUR
4.1. Borc üzrə arayışın verilməsi	10 AZN
5. Hesabların bağlanması	pulsuz
6. Nəğd pulun verilməsi*	1%
<p>*Qeyd: Hesabat ili ərzində müştəridən nəğd şəkildə qəbul edilən məbləğ müştəriyə nəğd şəkildə verilən məbləğə bərabər və ya çoxdursa, həmin məbləğdən nəğd vəsaitlərin çıxarılması üçün komissiya haqqı tutulmur.</p> <p>*Qeyd 2: Müştərinin cari hesabına nəğd şəkildə mədaxil etdiyi məbləğdən 360 gün və daha çox keçərsə, bu halda müştəridən nəğdlaşdırmaya görə 1% komissiya haqqı tutulur.</p> <p>*Qeyd 3: Müştəri cari hesabından nəğdlaşdırma edən zaman həmin şəxsin Abşeron filiallarında (digər region filiallarında olan hesablar bu zaman nəzərə alınmayacaq) eyni valyutada olan bütün hesabları üzrə 360 gün ərzində nəğd məbləğlərin mədaxilləri nəzərə alınır və məxaric zamanı komissiya tutulur.</p> <p>Müştərinin digər region filiallarında da hesabı varsa, regiondan məxaric edən zaman ancaq digər region filiallarındakı hesablar üzrə (Abşeron filialları nəzərə alınmayacaq) eyni qayda tətbiq edilir.</p>	
7. Ödəmə və köçürmələr	
7.1 Digər banklara milli valyutada köçürmələr*	0,12% (min. 1 AZN, maks 500 AZN)
<p>*Qeyd:Azərbaycan daxilində hesab nömrəsinə 45013 –digər kreditorlar (filiallarda hesabın müxtəlif adı ola bilər) tranzit hesabı vasitəsilə rekvizitlər əsasında hesab açılmadan köçürmə qadağandır.</p>	
7.2. Köçürmələrin ləğvi, şərtlərin dəyişdirilməsi (milli valyutada olan əməliyyatlar üçün)	10 AZN
7.3 Nəğd vəsaitlərin filiallararası birbaşa köçürülməsi	
<p>Müştəri digər filialda olan öz hesabını və ya 3-cü şəxsin hesabını (bankda olan hesaba və ya Monex sistemi vasitəsilə digər qaydada) birbaşa möhkəmləndirmək məqsədi ilə nəğd vəsait köçürərsə</p>	
a) Fərqli şəhərlərdə yerləşən filiallararası	
a.1.Müştərinin (pulu göndərən) əgər Abşeron rayonunda yerləşən filiallarda hesabı yoxdursa və digər region filialında müştərinin (pulu alan) hesabı yoxdursa	Monex sistemi üzrə tariflərə əsasən
a.2. Müştərinin (pulu göndərən) əgər Abşeron rayonunda yerləşən filiallarda hesabı yoxdursa və digər region filialında müştərinin (pulu alanın) hesabı varsa	1.Köçürmə ya Monex sistemi vasitəsilə ediləcək və ya 2. Kassadan Edinoe Okno sistemi vasitəsilə müştərinin (pulu alan) hesabına mədaxil olunacaq və yalnız pulu alan müştəridən 1% nəğdlaşdırmaya görə komissiya tutulacaq.

a.3. Müştərinin əgər Abşeron rayonunda yerləşən filiallarda hesabı varsa və digər region filialında müştərinin (pulu alan) hesabı yoxdursa	1.Köçürmə ya Monex sistemi vasitəsilə ediləcək və ya 2.Pulu alan müştəriyə Vabank sistemində hesab açılacaq, hesabdan-hesaba köçürmə olacaq və yalnız pulu alan müştəridən 1% nağdlaşdırmaya görə komissiya tutulacaq.
a.4.Müştərinin əgər Abşeron rayonunda yerləşən filiallarda hesabı varsa və digər region filialında müştərinin (pulu alan) hesabı varsa,	Vabank sistemi vasitəsilə hesabdan-hesaba köçürmə olacaq və yalnız pulu alan müştəridən 1% nağdlaşdırmaya görə komissiya tutulacaq.
b)Abşeron rayonunda yerləşən filiallar arası	1.Köçürmə ya Monex sistemi vasitəsilə ediləcək və ya 2.Vabank sistemi vasitəsilə hesabdan-hesaba köçürmə olacaq və nə pulu alan, nə də göndərən müştəridən heç bir komissiya tutulmayacaq. 2. Kassadan Edinoe Okno sistemi vasitəsilə müştərinin (pulu alan) hesabına mədaxil olunacaq və nağdlaşdırmaya görə komissiya tutulmayacaq.
Qeyd 1:Bu qayda həm Abşeron filiallarından Region filiallara, həm də Region filiallarından Abşeron filiallarına olan köçürmələrə aiddir.	
Qeyd 2:Regional köçürmələr hesabdan-hesaba olduqda heç bir limit nəzərdə tutulmur.Monex sistemi vasitəsilə bir müştəri üçün gün ərzində 200 000 AZN limit nəzərdə tutulur (hər köçürmə 11 000 AZN olmaqla 18 ədəd belə köçürmə etmək olar)	
Qeyd 3:Müştəri cari hesabından nağdlaşdırma edən zaman həmin şəxsin Abşeron filiallarında (digər region filiallarında olan hesablar bu zaman nəzərə alınmayacaq) eyni valyutada olan bütün hesabları üzrə 360 gün ərzində nağd məbləğlərin mədaxilləri nəzərə alınır və məxaric zamanı komissiya tutulur.	
7.4 Cari hesablar üzrə bankdaxili köçürmələr	
7.4.1.Müştəri özünün cari hesabından eyni və ya digər filialda öz cari hesabına köçürmə edərsə	pulsuz
7.4.2.Müştəri özünün cari hesabından eyni və ya digər filialda olan başqa müştərinin cari hesabına köçürmə edərsə	pulsuz
* Hesabat ili ərzində müştəridən nağd şəkildə qəbul edilən məbləğ müştəriyə nağd şəkildə verilən məbləğə bərabər və ya çoxdursa, həmin məbləğdən nağd vəsaitlərin çıxarılması üçün komissiya haqqı tutulmur. Qeyd:Digər hallarda nağd vəsaitin çıxarılması üçün komissiya haqqı nəzərdə tutulur.	
7.5 Azərbaycan ərazisində benefisiarın xeyrinə xarici valyutada edilən köçürmələr*	0,12%(min. 10 USD/EUR/GBP, 300 RUR, maks. 100 USD/EUR/GBP, 3000 RUR)
*Qeyd:Azərbaycan daxilində hesab nömrəsinə 45029 –digər kreditorlar (filiallarda hesabın müxtəlif adı ola bilər) tranzit hesabı vasitəsilə rekvizitlər əsasında hesab açılmadan köçürmə qadağandır.	
7.6 Azərbaycandan kənara xarici valyuta vəsaitlərinin köçürülməsi (USD/EUR/GBP/RUR)*	0,3% (min. 30 USD/EUR/GBP, 2000 RUR, maks 500 USD/EUR/GBP, 33000 RUR)
7.7 Vəsaitlərin digər valyutada xaricə köçürülməsi*	0,3% (min. 30 USD, maks 500 USD ekvivalentində)
*Xaricdəki hesab nömrəsinə 45280 –digər kreditorlar (filiallarda hesabın müxtəlif adı ola bilər) tranzit hesabı vasitəsilə rekvizitlər əsasında 1000 USD-yə qədər hesab açılmadan köçürmə qadağandır.	
7.8 Müxbir bankların xaricə köçürmə zamanı xərcləri	Fakt üzrə
7.9 Köçürmələrin ləğvi, şərtlərin dəyişdirilməsi (xarici valyutada olan əməliyyatlar üçün)	Fakt üzrə, min 50 USD/EUR/GBP; 1500 RUR
Qeyd: 1. Köçürmələr və daxilomalar zamanı müxbir banklar tərəfindən tutulan əlavə və gözlənilməz xərclər müştəridən fakt üzrə tutulur; 2. Beynəlxalq multivalyuta hesablaşmaları zamanı məzənnə fərqi riski müştərinin üzərinə düşür.	
7.10 Digər pul köçürmə sistemləri üzrə köçürmələr	Sistemə aid tarif cədvəli üzrə

7.11 Bakı Fond birjasına və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə köçürmələr	5 AZN	
8.Müştərinin valyuta vəsaitlərinin axtarışı (hər tələbi üzrə)	Fakt üzrə, min 50 AZN/USD/EUR/GBP; 1500 RUR	
9. Cari və kart hesabına artıq ödənilmiş kredit məbləğinin məxarici		
9.1. Kredit cari hesaba nağd şəkildə qəbul olunubsa (Unibank filiallarının kassası, Cash İn, Milli Ön, Emanat, Azərpoçt)	pulsuz	
9.2. Kredit cari hesaba nağdsız şəkildə qəbul olunubsa	1%	
9.3. Kredit plastik kart hesabına qəbul olunubsa	1% (min 1AZN/USD/EUR)	
10. Valyuta mübadiləsi üzrə əməliyyatlar (nağdsız əməliyyatlar üçün). Müştəri tələbi və valyutanın alışı və satışı.	0,5%	
Qeyd: Beynəlxalq konvertasiya əməliyyatlarını aparan zaman məzənnə fərqi riski müştərinin üzərinə düşür.		
10. Cari və ya kart hesabına hesabına səhv ödənilmiş kredit üzrə konvertasiya		
10.1. Səhv ödəniş nağd şəkildə qəbul olunubsa (Unibank filiallarının kassası, Cash İn, Milli Ön, Emanat, Azərpoçt)	pulsuz	
10.2. Səhv ödəniş nağdsız şəkildə qəbul olunubsa	0.5%	
11. Cari və ya kart hesabına səhv ödənilmiş kreditin konvertasiyası üzrə məzənnə		
11.1. Səhv ödəniş Unibank filiallarının kassasından, Cash İn, Milli Ön, Emanat qəbul olunarsa	Unibankın nağd əməliyyat məzənnəsi	
11.2. Səhv ödəniş Azərpoçt, online və ya digər bankdan (Az.daxili və xarici) nağdsız qəbul olunarsa	Mərkəzi Bankın məzənnəsi	
10. Kreditlərin tərtibatı üzrə xərclər:		
10.1 Təminatlı proqram istehlak kreditləri üzrə	Kredit məhsulunun şərtlərinə uyğun olaraq (Ətraflı məlumat:www.unibank.az)	
10.2 Təminatsız proqram istehlak kreditləri üzrə	Kredit məhsulunun şərtlərinə uyğun olaraq (Ətraflı məlumat:www.unibank.az)	
10.3 Mikro kreditlər üzrə	Kredit məhsulunun şərtlərinə uyğun olaraq (Ətraflı məlumat:www.unibank.az)	
10.4 Proqramdan kənar digər təminatlı istehlak kreditləri üzrə*	Kredit məbləğinin 2%-i həcimdə (min. 50 AZN/USD/EUR/GBP, maks. 1000 AZN/USD/EUR/GBP)	
10.5 Proqramdan kənar digər təminatsız istehlak kreditləri üzrə*	Kredit məbləğinin 3%-i həcimdə (min. 10 AZN/USD/EUR/GBP)	
10.6.AİF vəsiətləri üzrə kreditlərin tərtibatı	AİF tərəfindən müəyyən olunur.	
* Bu tarif VİP kateqoriyalı müştərilərə şamil edilmir		
10.7 Kreditin vaxtının uzadılması və ya restrukturizasiya olunması	Kreditin qalıq məbləğinin 1%-i (AZN/USD/EUR/GBP)	
Qeyd: Bank müvafiq proqramlar çərçivəsində xüsusi tariflər tətbiq etmək hüququnu özündə saxlayır.		
Qeyd: Bank avtokreditlərə aid olan və aşağıda göstərilən xidmətlər üçün əlavə komissiyon haqqı tutmaq hüququnu özündə saxlayır:		
<ul style="list-style-type: none"> • avtomobilin girovdan azad edilməsi üçün DYP-yə növbədən kənar müraciət - 25 AZN. • avtomobilin idarə edilməsi və ya satılması məqsədi ilə etibarnamənin verilməsi – 10 AZN 		
Qeyd: Bank, yuxarıda göstərilən tarifləri plastik kartlar üzərindən olan qeyri proqram kredit limitlərinin verilməsinə də tətbiq etmək hüququnu özündə saxlayır.		
10.10.Kredit hesabından nağd vəsaitin çıxarılması	1%	
10.11 Kredit hesabından nağd vəsaitin kart vasitəsilə Bankın bankomatlarından çıxarılması	1%, min. 1 AZN/USD /EUR/GBP	
14. Girov şəklində çıxış edən daşınmaz əmlakın qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi xərclərinin təzminatı (возмещение)		
Qiymətləndirilmiş daşınmaz əmlakın təzminatı	Qiymətləndirmə	İkiqat qiymətləndirmə*
<i>Bakı şəhərində</i>		

Mənzillər		90	180
Fərdi yaşayış evləri		100	200
Qeyri yaşayış sahələri	300.000 manatadək olduqda	130	260
	300.000-1.000.000 manatadək olduqda	180	360
	1.000.000 manatdan çox olduqda	200	400
<i>Sumqayıt və Gəncə şəhərində</i>			
Mənzillər		55	145
Fərdi yaşayış evləri		55	155
Qeyri yaşayış sahələri	300.000 manatadək olduqda	55	185
	300.000-1.000.000 manatadək olduqda	55	235
	1.000.000 manatdan çox olduqda	55	255
<i>Respublikanın digər şəhər və rayonlarında</i>			
Mənzillər		45	135
Fərdi yaşayış evləri		45	145
Qeyri yaşayış sahələri	300.000 manatadək olduqda	45	175
	300.000-1.000.000 manatadək olduqda	45	225
	1.000.000 manatdan çox olduqda	45	245
* Təklif olunan daşınmaz əmlakın qiyməti mübahisəli olduğu təqdirdə Qiymətləndirmə və Nəzarət Xidməti təkrar qiymətləndirmənin təyin edilməsi hüququna malikdir.			
** Müştəriyə kredit verilmədiyi təqdirdə qiymətləndirmə xərclərinin təzminatı (возмещение) ödənilməyəcəkdir.			
***Xüsusi hallarda Təklif olunan girov regionlarda yerləşdikdə (böyük obyektəndən ibarət olduğu və qiymətləndirmə zamanı çətinlik yarandıqda) Qiymətləndirmə və Nəzarət Xidməti təzminatın Bakı tarifi ilə tutulması hüququna malikdir. Bunu üçün Qiymətləndirmə Aktının üzərində "Xüsusi təzminat"sözü QNX-in Meneceri tərəfindən qeyd olunur və imzalanır.			
****Təzminat məbləği kredit verildiyi gün müştərinin hesabından "Kreditin verilməsi sərəncamına" əsasən ödənilir.			
15. Qiymətləndirilmiş daşınar əmlakın (qızıl-zinət əşyaları) təzminatı		Qiymətləndirmə	
Bakı şəhərində		15 AZN	
Gəncə şəhərində		12 AZN	
Sumqayıt şəhərində		10 AZN	
Respublikanın digər şəhər və rayonlarında		10 AZN	
Qeyd 1: Müştəriyə kredit verilmədiyi təqdirdə qiymətləndirilmə xərclərinin təzminatı ödənilməyəcəkdir.			
Qeyd 2:Təzminat məbləği kredit verildiyi gün müştərinin hesabından "Kreditin verilməsi sərəncamına" (Əlavə № 1) əsasən ödənilir.			
Qeyd 3:Göstərilən təzminatlar daşınar əmlakın qiymətləndirildikdən sonra dəyəri 3000 ş.v.-dən çox olarsa tətbiq edilir.			

B. DEPOZIT QUTULARININ İCARƏYƏ VERİLMƏSİ ÜZRƏ TARİFLƏR

1. Baş ofisdə mövcud olan depozit qutuları

Qutunun ölçüləri (mm)	Aylıq icarə haqqı ,AZN
41 X 260 X 445	30
64 X 260 X 445	40
116 X 260 X 445	45
166 X 260 X 445	50
291 X 260 X445	300

2. Filiallarda mövcud olan depozit qutuları

Qutunun ölçüləri (mm)	Aylıq icarə haqqı, AZN
55 X 320 X 490, 50 X 312 X 463	30
88 X 320 X 490	40
198 X 320 X 490, 200 X 312 X 463	50
308 X 320 X 490, 300 X 312 X 463	100

Qeyd: Depozit qutularını icarəyə götürmək üçün qutunun ölçüsündən asılı olmayaraq 3 aylıq icarə haqqı əvvəlcədən ödənilməlidir.

Tarif cədvəlinə əlavə

Bankın standart tarifləri Bank ilə Müştəri arasında ikitərəfli müqavilə olmadıqda tətbiq olunur.

Bütün komissiyalar əməliyyat aparılan valyuta ilə (müşərinin istəyi ilə başqa valyuta ilə) tutulur.

Tapşırığın icrası əlavə iş tələb edirsə, Bank əlavə komissiyanın hesablanması və tutulması hüququna malikdir.

Bu tariflərin düzgün başa düşülməməsi səbəbindən irəli gələn gecikdirmələrə və səhvlərə görə Bank məsuliyyət daşımır.

Başqa hal göstərilməyibsə, Bank müştərilərin ödəmə tapşırıqlarının icrası üçün müxbir bankı özü seçir.

Hazırki tariflər bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

Hazırki tariflər qüvvəyə mindiyi tarixdən etibarən əvvəlki tariflər öz qüvvəsini itirmiş hesab olunur.